

“Şuşa mədəniyyətinin inciləri”ndən “Bulud” xalçası

Mədəniyyət Nazirliyinin “Şuşa ili” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına dair təqdimatlarla davam edir.

Layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat “Bulud” xalçasına həsr olunub.

“Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin II yarısından etibarən Avropa və Rusiya incəsənətinin təsiri ilə meydana çıxıb. Həmin dövrdə xaricdən Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, “xoruznişan” dəsmallar, bəzəkli

çini qablar, zərgərlik məmulatları və s. gətirilirdi.

Yerli sənətkarlar həmin məmulatların üzərindəki naxış və rəsmlərdən ilhamlanaraq onları xalça üzərinə köçürürdülər. “Saxsıda güllər”, “Bulud” xalçaları da bu qəbildən yaranan xalça çeşniləridir.

Xalçanın “Bulud” adlandırılması isə üzərində yerləşdirilən naxış



elementlərinin pərakəndəliyinin səmada bulud təəssüratı yaratması ilə əlaqədardır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”